

KЛАSSIK PUBLISISTIKA SƏNƏTKARLIQ MƏKTƏBİDİR

SUMMARY

This article presents the research problems such as topic, poetic, the actuality for the modern epoch of the classical publicism. The scientific analyse of the creativity of the famous publicists of press history is the main topic of the article. The authors made the large analyse around the oriental world, Muslim world and in this context Azeri environment in the creativity of these publicists.

The specific features of the characteristics of the writer's publicism against the background of publicism of newspaper, journal are analysed in the article. The historical facts of the classical publicist are presented as the art lessons for today.

Keywords: publicist, journal, newspaper, modern

Azərbaycan klassik publisistikası öz tematikası, mövzu dairəsilə həmişə maarifçiliyə, xalqın, millətin özünlüdək prosesinin güclənməsinə xidmət etmişdir. Azərbaycanın yaradıcı ziyalıları publisistik sözün gücünü daha çox qiymətləndirmişlər. Əlbəttə, "sözün təsir qüvvəsinin harda güclü olması zənni bu ziyalıları ədəbi yaradıcılığın bütün növlərini sınaqdan keçirməyə sövq etmişdir". (1.4). Bütün bunlar isə öz əksini mətbuatda tapmışdır. Ona görə də "millətin tərəqqisində, milli şüurun oyanışı və milli özünlüdək prosesində ... mətbuatın özünəməxsus yeri var". (2.6). Publisistika, jurnalistika, bu sahəyə gec ayaq açsa da, ziyalıları yaradıcılığın bu növündən məhsüldər istifadə etmişlər.

İnkaredilməz faktdır ki, Azərbaycan klassikasında insanı, cəmiyyəti kamilləşdirən ən güclü ədəbi vasita uzun müddət bədii söz olmuşdur. Böyük Nizaminin, Nəsiminin, M.F.Axundzadənin və digər klassik söz ustadlarının bədii tematikası insanı kamil görmək və estetik təsir vasitəsilə cəmiyyəti maarifləndirmək işinə misilsiz xidmət göstərmişdir. Azərbaycan ziyalısının öz estetik ideallarını gerçəkləşdirmə yolunda uzun əsrlər boyu bədii sözə üstünlük verməsi zamanın, dövrün və mühitin sənətkara diktəsindən doğmuşdur. Bəlkə buna görədir ki, yaradıcılıq növünün bizdə çox erkən başlamış poeziya dövrü və onun populyarlığı indinin özündə belə davam etməkdədir. Dahi Nizaminin "Xəmsə"sində qoyulan insan və cəmiyyət, insan və zaman və s. kimi ədəbi və əzəli problemlər əslində publisistikanın predmeti olsa da, sənətkar öz sözünü nəzmə - o zaman yayılmağa daha çox imkanı olan poeziya ilə demişdir.

Mətbuatın yaranması və geniş arenaya çıxması, bununla sənətkar sözünün tirajlanma imkanının genişlənməsi publisistikanın iştək, funksional xarakterini gündəmə gətirdi. Amma publisistika nə qədər böyük gücə malik olsa belə, günün - məhz bu günün aktual problemlərini gündəmə gətirməsi xarakteri uzun müddət bir çox sənətkarın yena də ona deyil, bədii sözə öz tutmasını şərtləndirdi. Təsadüfi deyildi ki, "Molla Nəsrəddin" ədəbi məktəbinin əsas nümayəndələri də daha çox bədii sözə müraciət edir, "aralarındaki məfkurə və sənətkarlıq yaxınlığı" (3.6.) burada xüsusi göstərildilər.

Bədii sözün estetik təsir gücü bütün zamanlarda özünü təsdiq etmiş və sənətkar da çox zaman məhz özünü təsdiq arzusunu yaradıcılığın bu növü ilə gerçəkləşdirmişdir. Mətbuat və kütləvilik imkanı dönya düzəninin bu məqamını xeyli dəyişməyə səbəb olmuşdu. Mətbuatın özünü təsdiqi ilə, bir ictimai institut olaraq formallaşması ilə ən güclü bədii söz ustaları da bu ictimai institutun bel sütununu təşkil edən publisistikadan - günün aktual problemlərinin həllinə yönələn bu yaradıcılıq növündən kənarda qala bilməzdi. Böyük ingilis şairi Con Milton yaşadığı əsrin ən mülkəmməl poeziya nümunələri ilə İngiltərədə məşhur idi. XVIII əsrin birinci yarısında İngiltərə

parlamenti qarşısında senzura əleyhina söylədiyi və sonralar çap etdirdiyi publisistik "Areopagitika" əsəri onu yaşadığını ölkənin hüdudlarından çox-çox uzaqlarda da məşhurlaşdırıldı.

Azərbaycan ictimai-humanitar fikrinin korifeysi M.F.Axundzadə "Kəmalüddövlə məktubları" əsəri ilə daha çox fundamentallıq qazanmışdır. XIX əsrin sonu - XX əsrin əvvəllerində Avropada qəzet, jurnal dünyasının yaratdığı imkanlar isə Azərbaycanın da qabaqcıl yaradıcı ziyalılarının sözü birbər ünvana çatdırın publisistikaya meylini gücləndirdi. Publisist sözün H.Zərdabi, Ə.Ağaoğlu, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə ... kimi elə ustaları yetişdi ki, ədəbi yaradıcılığın bu növü cəmiyyətdə ən güclü təsir vasitəsinə çevrildi. Bu böyük sənət fədailərini zamanın yetirdiyi mətbuat ortaya çıxardı. Çünkü publisistikanın yeni qadir qüvvəsi yalnız mətbuat vasitəsilə özünü göstərə bilərdi. Çünkü "hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır". (4) Deməli, səhəbat həm də azad mətbuatdan gedir.

Azərbaycanın yaradıcı ziyalılarının XX əsrin əvvəllerində publisistikaya güclü meyli məhz onların öz ideyalarını xalqa çatdırmaq işində məktəb səviyyəsinə yüksəldi, "Şərqi-Rus", "Həyat" kimi qəzətlərin, "Füyuzat", "Molla Nəsrəddin" kimi jurnalların ortaya çıxmazı ilə böyük vüsət aldı. "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanında bütövlükde mətbuatın, xüsusi olaraq "Molla Nəsrəddin" jurnalının xalq hayatındakı roluna verilən qiymət klassik publisistikanı və publisistlərimizə verilən qiymət kimi dəyərləndirilə bilər: "Mütərəqqi ideyaların carxısı olan "Molla Nəsrəddin" jurnalı müstəməkəçilik siyasetini, geriliyi, məvhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırı... "Molla Nəsrəddin" dövrünün mühüm siyasi hadisələrinə əsas diqqət verir, milli oyanış prosesinə xidmət edirdi". (5)

Bu tipli jurnalılar və qəzətlər öz ətrafına ən fəal publisistləri toplayırdı. Əlbəttə, XX əsrin əvvəllerində Azərbaycan ədibləri hələ də bədii sözə, bədii sənətə ənəmə verirdilər. Ancaq C.Məmmədquluzadə məllanəsərəddinçilər publisistikasının qüdrətini tez duyudular və buna xüsusi diqqət yetirdilər.

Yuxarıda adlarını çəkdiyimiz ədiblərin jurnalistikadakı fəaliyyətləri sübut edir ki, publisistika özünü xalqa söz deməyin, milli ideyaları gerçəkləşdirməyin ən güclü vasitəsi kimi göstərən bir zamanda klassikləşir və onun problemləri, mövzuya sənətkarlıq baxışı böyük məktəbə çevirilir. C.Məmmədquluzadə hələ XX əsrin lap əvvəllerində doğma dilimizin təhlükədə olduğunu, ərməni xislətinin axır bir gün Azərbaycan üçün faciələrə gətirib çıxaracağını, imperiya siyasetinin milli zərbələr hazırladığını özüntün "Azərbaycan", "Bizim obrazovannilar", "Axund və keşin vəzi" və s. kimi onlarca dəyərli publisistik əsəri ilə, Üzeyir Hacıbəyov xalqın maariflənməsinə, qəfət yuxusundan oyanmasına xidmət göstərən "Bir firəng ilə səhbətim", "Nəyimizin vaxtıdır?", "Təssərüt", "Fitnələr qarşısında", "Düşmənlərimizin fəaliyyəti", "Qarabağ haqqında" tipli yazıları ilə, N.Nərimanov "Yalnız əldən səs çıxmaz", "Bəsdir özünüzü rüsvay etdiniz", "Həftə fəryadi", "Göz yaşı tökdürən cəzirə", "Bir az da utanmaq lazım" ... kimi məqələləri ilə, Ö.F.Nemanzadə "Dərdimiz və dərmanımız", "Dəvət", "İmtahan", "Köməkəşəlim", "Millətpərəstlik zamanıdır", "Məzəlum ən böyük zalundur" jurnalı düşüncələri ilə, Ə.Hüseynzadə "Türkler kimdir və kimlərdən ibarətdir?", "Ey qələm!" əsərləri ilə, Əhməd bəy Ağaoğlu "İslam və qadın", "Tənbəlliik mikrobu", "Tatar qadınlarının beşik mahniları", "Mən kiməm" yazıları ilə, Y.V.Çəmənzəminli "Azərbaycan muxtarıyyəti", "Müstəqiliyimizi istəyirik" məqalələr silsiləsi ilə publisistikasının bütün zamanlar üçün aktual olan klassik nümunələrini yaradmışdır. Adətən belə yazılıçı və jurnalısların bu tip əsərləri "xoşbəxt yaradıcılıq nümunələri" (6.36.) kimi qiymətləndirilir.

Cəsarətə demək olar ki, təkcə Molla Nasreddin ədəbi məktəbinin nümayəndələri özlərinin əlməz publisist əsərləri ilə ədəbi hövən bu sahəsində sedevr sayılacaq yüzlərlə nümunələr ortaya qoymuslar. Öz tematikasına, qaldırıldığı mədəniyyətin milli dəyərinə, millətə və onun

özünədərkinə göstərdiyi xidmətlərə görə XX əsrin klassik Azərbaycan publisistikası nümunələrinin sovet dövründə yenidən çapına dəmir senzura qadağaları imkan verməmişdir. M.Ə.Rəsulzadənin, Ü.hacıbəyovun mili oyanışla bağlı yazıları XX əsrin əvvəlləri Azərbaycan mətbuatının saralmış səhifələrində qalmışdır. Qarabağa erməni iddialarını, tariximizin erməni “alimləri” tərəfindən saxtalasdırılmasına elmi-publisistik dəlillərlə xalqa analatmağa çalışan Üzeyir Hacıbəyov publisistikanın bu mövzudakı nümunələri 1918-1920-ci illərdə həmin yazıların dərc olunduğu “Azərbaycan” qəzeti ilə birgə arxivin zirzəmilərinə atılmışdır.

Bu aktual və millət dərdi ilə yüksək publisistikasına görə C.Məmmədquluzadənin onlarca məqaləsi ədibin əsərlərinin külliyyatına salınmamışdır. Qeyd edək ki, C.Məmmədquluzadənin sovet dövrü nəşrlərindən konarda qalmış əsərləri akademik İ.Həbibbəylinin axtarış səyləri ilə onun yenidən çap olunmuş əsərləri kimi külliyyatına salınmışdır.

Əziz Mirahmədov, N.Axundov, Ş.Qurbanov, Ş.Hüseynov kimi publisistika tədqiqatçıları isə vaxtıla bu əsərləri üzə çıxarmağın cəzasını çəkmışlar.

Adətən elmi ədəbiyyatda klassika epiteti daha çox yüzilləri, minilləri əhatə edən sənət nümunələrinə şamil edilir. Həqiqətən də klassika ona görə qiymətlidir ki, onun postulatları, kamil əslubu, böyük ideyaları və bu ideyaların sənətkarcasına ifadə tərzi yüzillərin həqiqətinə, aktual problemlərinə və nəhayət, bu yüzillərin sənət nümunəsinə çevrilir. Bədii söz sənəti bu statusu qazanmaqdə xeyli əlverişli imkanlara malikdir. Publisistika da söz sənətidir. Lakin ədabi yaradıcılığın bu növü daha çox günün aktual problemlərini qələmə aldığına görədir ki, ünvanlı, konkret zamana və məkana aidliyi ilə uzunmüddətli ömrə sahib olmur. Ancaq tarixi təcrübə sübut edir ki, hər şey sənətkardan, onun ifadə tərzindən, qaldırıldığı problemlərin cəmiyyət həyatında gərəklilik dərəcəsindən çox asılıdır. Bu mənada “qəzet bir gün yaşayır” məlum tezisi ətrafında mübahisə də etmək olar. Yəni, məsələn, XX əsrin əvvəllərində meydana çıxan qəzetişimizin səhifələrində bəzən elə mövzular, elə başəri və xəqli problemlər öz əksini tapmış və bu əsərlər elə böyük, qüdrətli qələm sahibinə məxsus olmuşdur ki, həmin qəzətlərin adını da, özünü də bu güri belə yaşatmaqdadır.

Bu mənada Azərbaycanın jurnal publisistikasının da başəri və əbədi yaşarılığını təmin edən faktlar çoxdur. “Şərqi-Rus”, “Həyat”, “Tərəqqi” qəzətləri günün aktual məsələlərini qoyurdusa, “Füyuzat”, “Molla Nəsrəddin” kimi jurnallar uzunmüddətli strateji mövzuları gündəmə gətirdi. “Füyuzat” kimi ədəbi jurnalın XX əsrin əvvəllərində gündəmə gətirdiyi türçülük ideyaları isə yüz ilin qadağalarını dəf edərək XX əsrin sonunda yeni təkənlə bir daha üzə çıxdı. Türkçülük və onun ifadəsinin klassik nümunələri “Füyuzat”ın səhifələrində parlaq yer almışdır. Bu jurnalda publisistika müasirlərdən ötrü bir məktəb səviyyəsindədir. Tədqiqatçı Ş.Vəliyev haqlı olaraq bu jurnalı “Azərbaycan ədəbi-mədəni həyatının inkişafı tarixində .. güclü ədəbi məktəb” (7.370.) adlandırıb.

Xalqın milli dəyərləri, milli özünüdərk və azərbaycanlıq ideyaları “Molla Nəsrəddin” jurnalında və mollanəsrəddinçilər ədəbi məktəbində öz möhtəşəm ifadəsini tapmışdır. Bu böyük məktəblərin əsasında isə sözü birbaşa və daha böyük cəsarətlə üzə deyən əlahəzərət publisistika dayanır.

Azərbaycan publisistikası XX əsrin əvvəllərindəki səviyyəsi ilə heyrət doğurur. Həmin dövrdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, milli özünüdərk prosesinin güclənməsi, azərbaycanlıq ideyalarının qabardılması publisistikanın həm mövzu dairəsini, həm də sənətkarlıq keyfiyyətini yüksəklərə qaldırırdı.

O vaxtlar Bağçasarayda “Tərcümən” qəzətinin naşiri və baş redaktoru, türk dünyasının ilk milli mücahidlərindən biri İsmayıllı bəy Qaspıralı Ə.Hüseynzadənin ona göndərdiyi “Həyat” qəzətinin cildlənmiş nömrələrini alıb öz fikrini belə ifadə etmişdi: “Əziz qardaşım, ... “Həyat”ın hamiyi-həqiqəsi millətdir. Mən yalnız onun “Tərcümən”iyam. Millət sənə daim hamı olur. Fəqət, yegane şərtini unutma – hər nə yazacaq isən, qələmi üçqəpiklik qara mürəkkəbə baturma, ürəyinə baturib qanı ilə yazı yaz. Sözlən ötər, vicdanlara yetər. Əks halda, bisəmərə galər, keçər, gedər”.

İ.Qaspıralının Ə.Hüseynzadəyə bu “ricə”si, bu “məsləhəti” və bu “vəsiyyəti” XX əsrin əvvəllerinin Azərbaycan publisistlərinin kredosuna çevrilmişdir. Əli bəy Hüseynzadə özünün “Kaspi”, “Həyat”, “Füyuzat”, “İrsad”, “Tərəqqi” qəzetlərindəki publisistika nümunələrini məhz “ürəyinin qanı” ilə yazmışdır. Onun “Azərbaycanda düşündüklərim”, “Gənc türklər, yaxud gənc türkçülük nə deməkdir”, “Azərbaycan padşahları” və s. onlarca yazısı Vətən, onun dərədləri ilə bağlı problemlərdən çıxış yolları kimi tarixin ibrət dərsləridir. Bu əsərləri ilə “Ə.Hüseynzadə tarixidir. Elə bir tarix ki, o yeni türk dünyasının həm yaradıcısı, həm də qurucusu idi”. (8.27).

XX əsrin əvvəllerində yaşayıb-yaratmış publisistlərimizin yaradıcılığı bu günümüüz üçün də çox aktual olaraq qalır. C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyov, M.Şaxtaxlı, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ə. Hüseynzadə, Ə.Ağaoğlu... Bu böyük yaradıcı insanların adlarını sadaladiqca qurtarmır. Bu sıranı xalqa onun taleyi bəxş etmişdir. Bu xalqın ən ağır problemlərlə yükəndiyi çağında tale ona Cəlil Məmmədquluzadə kimi sözü birbaşa üzə deyən bir publisist yetirdi. Böyük Mirzə Cəlilin xalqa yanımılığı bütöv bir nəslin həyat amalına çevrilmişdir. Bu mənada “Cəlil Məmmədquluzadə Azərbaycanda milli istiqlal ədəbiyyatının bayraqdarı və sərkərdəsi”, habelə əsərləri ilə bədii-ictimai fikir tarixində azərbaycanlıq ideologiyasını yeni vüsətə ortaya qoyan bir sənətkardır. Doğru olaraq C.Məmmədquluzadə yaradıcılığı “dərin, mənalı və həyacanlı bir Azərbaycannamə” adlandırılır. Bu mənada ədibin publisistikasının şah əsəri olan “Azərbaycan” məqaləsi milli oyanış və siyasi intibah dövrünün ... manifestidir”. Həqiqətən də “Azərbaycan” məqaləsi – xalqımızın müstəqil və demokratik dövlət quruculuğu prosesindəki əməkdaşlıq və zərurətlerin publisistik tərcüməni, carşısı, vətəndaşlıq harayının ifadəsidir...

Bu məqala - Azərbaycanın vətəndaş ədibi Cəlil Məmmədquluzadənin mahir qələmi ilə çəkilmiş coğrafiyasının nadir publisist xəritəsidir” (İ.Həbibbəyli).

C.Məmmədquluzadə və Ö.F.Nemanzadənin yaratdığı “Molla Nəsrəddin” jurnalının publisistikası bir sıra cəhətləri ilə bu gün üçün daha aktual görünür. Çünkü “Molla Nəsrəddin” və mollanəsrəddinçilər yatmış xalqı oyadır, özümüzü özümüzə tamdır, azərbaycanlım kamil görmək istəyirdilər.

Mollanəsrəddinçilərin informasiya sahəsində məhdud çəgəri əraziləri olmayışdır. Xüsusilə “Molla Nəsrəddin” jurnalında onlar Şərqi Dönyasında baş verən hadisələrə çox həssas yanaşmışlar. Onlar islam dünyasının tam müstəqilliyi, azad və sivil olması uğrundu geniş mübarizə aparmışlar. Mollanəsrəddinçilər jurnalda informasiyani bəzən publisistik təsir səviyyəsinə qaldırmışlar. Jurnalın lap ilk illərindən onun səhifələrində İran, Türkiyə, Pakistan, Hindistan, Misir hadisələri mühüm yer tutmuşdur. Məsələn, jurnalın 1906-ci il 4-cü nömrəsində dərç olunmuş “Mərakeş səltənətinə istiqlaliyyəti-tam verildi” kiçik bir informasiya digər qəzətlər üçün analitik yazırlara yol açmışdır. Jurnalın 1906-ci il tarixli 5-ci nömrəsində “müstərilərin yaridən çıxışının İran əhli olduğu” bildirilir. “İran əhli” jurnalda əz problemlərinin görüdüyüne görə ona müştəri çıxırı.

Şərqi dünyasına münasibətdə publisistikamızın ayrıca yeri var. Müsəlman şərqi Azərbaycan publisistlərinin və xüsusilə “Molla Nəsrəddin” jurnalının yaradıcılığında xüsusi yer tutmuşdur. Jurnalın yaradıcısı və ideya rəhbəri Cəlil Məmmədquluzadə publisistikasında Azərbaycan Şərqi Pakistan, Misir, İran və s. kimi müsəlman ölkələrinin inkişaf kontekstində təqdim olunur. Onun yaradıcılığının bütün məzmunu müsəlman dünyasının maariflənməsinə, inkişafına bağlıdır. Onun bir çox publisistik əsərində, o, cümlədən “Paklar” felyetonunda Şərqi dünyasını inkişaf etmiş ölkələr sırasında görmək arzusu xüsuslu vurgulanır. Müəllif İstanbulda çıxan “Tənin” qəzətində iki hacının Məkkə və Mədina ziyrətindən qeydlərinə istinadən bu müqəddəs şəhərlərdə təmizliyə əməl edilməməsindən narahatlığını ifadə edir. Felyetonda belə bir sual qoyulur: “Bütün dünyanın müsəlmanlarının ən vacib, ən müqəddəs bir ziyrətgahı olan mübarək şəhərləri əylə ədəmi nəzafət içinde buraxarsaq, biza nə deyərlər? Nə desələr haqqları olmaz?” Və müəllif sualın cavabını da verir: “Yer üzünən cəmi müsəlmanlarının ən müqəddəs

bir ziyarətgahı bu təvr çirk içində qalıb ətrafi üfunətləndirəndə, gör elədə bu millətin evi, həyəti, külçəsi və hətta məscidi nə haldə olmalıdır?" (9.103). Bu saflarında publisist müqəddəs Məkkəni və Mədinəni onların müqəddəsliyinə layiq təmiz saxlamağı təhlil edir. Publisist bu faktı Azərbaycanın şəhər və kəndlərindəki eyni mənzərə ilə müqayisə edir və yənə də Azərbaycan onun əsas mövzuya obyekti olur.

Cəlil Məmmədquluzadə "Şərq qadını" əsərində bütün Şərq qadınlarını oxumağa, maariflənməyə çağırır: "Ey şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasanız qaranlıqda qalacaqsınız" (9.69).

Cəlil Məmmədquluzadənin məslək dostu Ömər Faiq Nemanzadənin də publisistikasında Şərq mövzusu xeyli yer tutur. Xüsusilə "Şərqi - Rus" qəzetində bu mövzuya xeyli yer vermişdir. O, "əlində imkanı olan, ürəyində xalqa məhəbbəti olanlardan çox şey umur və onları dəyişən dünyada millətin inkişafına kömək etmələrini istəyirdi" (10.31).

Ömər Faiq Nemanzadə "Şərqi Rus"dakı bir məqaləsində Pakistanın inkişaf surətini onun millətə məhəbbəti olan insanların fəaliyyətində görürdü" (11.) Beləliklə, Azərbaycan publisistikası milli problemlərini ümummüsləman və ümumxalq kontekstində götürərək, daha geniş yaradıcılıq fəaliyyəti göstərirdilər.

Dövrün publisist ziyanları birləşməyi də bacarmışdır. Ö.F.Nemanzadə - Mirzə Cəlil birləşliyi xalqın maariflənməsi işində misilsiz rol oynamışdır. Ömər Faiqin tekce "Dərdimiz və dərmanımız" publisist yazısının oxumaq kifayətdir ki, onun bu günümüz üçün nə qədər aktualıq kəsb etdiyi anlaşılsın. Bu yazıda böyük publisist müsələmlərin geriqləmə səbəblərini açıqlayır, Avropanın mədəniyyətinə qovuşmaq istəyinin necə sünə yerinə yetirildiyini ürkən ağrısı ilə dələ götərir: "Bir qismi kişilərimiz də var. Mədənilərin əsərlərini və o səbəbələ də onların rəstarlarını, hallarını xoş görürər, onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək uzun arxaqlarını, başmaqlarını çıxarıb jaket, dar çəkmə geyərlər, hər kəsin ildə yetdiyi indiki mərtəbəyə bunlar 15-20 manatla on daqiqədə nai olurlar. Az vaxtda tərbiyeli meymunlar kimi yekən bir obrazovanni olub (qeyrətlərinə nəzər dəyməsin!) firəng köynəklərinin yaxasını qucaqlarına qədər çıxarırlar, amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayırlar".

Görkəmli publisist dövlətliləri, alımlılar iş görməyə, maarif və mədəniyyətin qayğısına qalmaya davət edirdi. Publisistin "Nə üçün haqqımızı istəmərək?", "Biz də vaxta görə çalışaq", "Ağacı qurd içindən yeyər", "Məzлum ən böyük zalımdır", "İşığımız sönməyəcəkdir" və s. onlarca yazısı mülasirlərimizin də adəbi dərsləri ola biləcək sənətkarlıq səviyyəsindədir.

Dünya publisistikası təcrübəsində yazılıçının bu sahədəki fəaliyyəti bir sıra xüsusiyyətləri ilə seçilir. Yaziçi publisistikası bədii publisistikasının ən ənənləri, ən ustad nümunələrini ortaya qoyur. Bu publisistikada yazılıçı sənədlə və birbaşa sənətkar sözünü bədii detallar, daha inandırıcı faktlar, oxucuya ünvanlanmış fakt, məzmun və bir sırada digər keyfiyyətlər, hətta bədii üslubu daha mükəmməl ehtiva edən stilistika, leksikon elementləri ilə kamilləşdirir, sənət səviyyəsini yüksəldir. Azərbaycan yazılıçı publisistikasında da belə nümunələrin sayı çoxdur. XIX əsrin ortalarında M.F.Axundzadə ilə başlayan, N.Vəzirovla davam edən və XX əsrin əvvəllərində Y.V.Çəmənəzəminli, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, M.S.Ordubadi, Ə.Haqverdiyev, Ə.Qəmkürsər, M.Ə.Məctüt və digərləri tərəfindən davam etdirilən yazılıçı publisistikası milli əzətinə, azərbaycançılıq prosesinin gücləndirilməsində mühüm rol oynamışdır.

Yusif Vəzir Çəmənəzəminlinin "Kiyevdən məktublar"ındakı "Iki ailə", "Zəruri məsələlər", "Azərbaycan muxtarlıyyəti", "Milli və mədəni irslerimiz" kimi əsərlər bu tip publisistikasının yaxşı nümunələrindəndir. M.S.Ordubadinin Azərbaycanın müxtəlif bölgələrində - ermənilərin soyqırımlarının canlı reportajları səviyyəsində bu gün də öz aktuallığını saxlayan əvəzolunmaz "Qanlı illər" əsəri təkcə sarsıcı və tarixin şahidlik faktuna çevrilən sənədliliyi ilə deyil, həm də bu faktların insan hissələrinə təsir edən, insanı intiqama səsləyən və erməni vəhşətinin miqyasını göstərən üslubu ilə də xüsusi maraq doğurur. Yaxud Ü.Hacıbəyovun 1918-

1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzeti ndə dərc etdiyi silsilə publisistik yazıları - yazıçı publisistikasının əlməz nümunələridir. Bu əsərlərin sovet dönməndə yenidən çapçı qəti qadağan edilmişdir. Əgər sovet dövründə Azərbaycan gənclərinin bu əsərlərə əlliəri çatsayıdı, indiki Qarabağ faciələrinə də yer qalmazdı. Çünkü həmin əsərlər erənə xişlətinin və İmperiya siyasetinin iç üzünü o zamankı oxucuya göstərmişdir.

Azərbaycanın müstəqillik eldə etmiş ilə klassik publisistikasının ən ənənləri qoymuş nümunələri yenidən işq üzü görməyə başlamışdır. M.S.Ordubadinin, Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun, Ü.Hacıbəylinin və başqa publisistlərin yenidən nəşr olunan əsərləri buna səbətdür.

Bu publisistika həmisi müasirdir, aktualdır, yeni yaradıcı ziyanlılara ünvanlanan jurnalistikadır.

ƏDƏBİYYAT

1. Məmmədli C. "Azərbaycan publisistikası antologiyası" kitabına ən söz. Bakı, Şərq-Qərb, 2007, səh. 4, (688 səh.)
2. Aşırı A. "Azərbaycan mətbuatı tarixi". Bakı, Elm və Təhsil, 2009, səh. 6 (296 səh.)
3. Zamanov A. Bir yoluñ yolçuları. "Mollanəsreddinçi şairlər" kitabına ən söz, Bakı, Yaziçi, 1986, səh. 6, (512 səh.)
4. Rəsulzadə M.Ə. Mətbuat azadlığı. "İranı-növ" qəzeti, 28 aprel 1911.
5. Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı. "Xalq qəzeti", 30 mart 2005
6. Kuznetsov İ.B. Zelenina E.B. Vo imya Rossii. Predlozovie k knige «Публистика русского зарубежья». M., Izd-vo MGU, 1999., st. 36 (352 str)
7. Vəliyev Ş. Füyuzat ədəbi məktəbi. Ankara, Ejdat yayınları, 2000, səh. 370 (388 səh.)
8. Bayramlı O. Görkəmli fikir dünyası. Əli bay Hüseynzadənin "Seçilmiş əsərləri"nə ən söz. I cild, Bakı, Çaşoğlu, 2008, səh. 27 (580 səh.)
9. Məmmədquluzadə C. Əsərləri. VI cild, Bakı, Azərnəşr, 1985.
10. Qurbanov Ş. Ömər Faiq Nemanzadə. Bakı, Gənclik, 1992.
11. "Şərqi - Rus", 30 dekabr 1904.